



## Viza məlumat vərəqəsi

### Tələb edilən sənədlər

- Tam şəkildə doldurulmuş və ərizəçi tərəfindən şəxsən imzalanmış 1 ədəd viza üçün ərizə forması.
  - Etibarlı pasportun orijinalı və surəti (1-ci, 2-ci və viza və ya möhür olan bütün səhifələrin surəti). Pasport planlaşdırılmış qalma müddətindən azı 3 ay müddətinə etibarlı və son 10 ildə çap olunmalıdır.
  - Yaxın vaxtlarda çəkilmiş 2 ədəd ağ fonda fotosəkil (vəb-saytda izahata baxın).
  - İsvəçrəyə səyyahətinizi təsdiq edən dəlillər/sənədlər: (öncədən ödənilmiş mehmanxana rezervasiyasının təsdiqi, nəqliyyat vasitəsi, sifariş edilən səyyahət turu, səyyahət müddəti və s.)
  - Bütün Şengen ölkələrində və bütün səyyahət müddətində etibarlı olan ən azı 30 000 Avro və ya 50 000 ABŞ dolları miqdarında səyyahət sığortası (original və ya surəti).
  - Hazırkı bank hesabınızdan son 3 və ya 6 üzrə çıxarış / kredit kartınızdan çıxarış / və ya şəxsi maliyyə vəziyyətinizi təsdiq edən buna bənzər sənədlər/, daşınmaz mülkiyyətə sahibliyinizi təsdiq edən sənədlər və s.
  - Nikah və Doğum haqqında (azyaşlılar üçün) şəhadətnamənin orijinalı və surəti (İsvəçrə dillərindən birinə və ya ingilis dilinə tərcümə).
  - Aşağıdakı məlumatları özündə ehtiva edən iş yerindən məşğulluq haqqında arayış (İsvəçrə dillərindən birinə və ya ingilis dilinə tərcümə)
    - Şirkətin adı və əlaqə detalları (ünvan, e-mail, telefon nömrəsi)
    - məvacib, işə başladığınız tarix, vəzifəniz
    - Özəl şirkətləri olan şəxslər və ya freelans işləyənlər ticarət qeydiyyatı haqda sənəd təqdim etməlidir*
    - Tələbələr: Məktəb və ya ali məktəbdən arayış və valideyyinlərin əmək fəaliyyətini təsdiq edən sənəd.*
  - Özündə aşağıdakı məlumatları ehtiva edən İsvəçrədən dəvətnamə məktubu:
    - İsvəçrədə qəbul edən/edənlərin əlaqə məlumatları (adı, ünvanı, electron poçtu, telefon nömrələri), dəvət etdiyi şəxslə qohumluq əlaqələri.
    - Dəvət edilən şəxsin adı və doğum tarixi
    - İsvəçrəyə səfərin məqsədi, qalacağı müddət və yer
    - Qalma müddətində bütün xərclərin ödənilməsi haqda təsdiq
    - Dəvət edən/edənlərin şəxsin/şəxslərin dəvətnamədə imza atmaqlıq tələb edilir (Dəvət edən şəxslər ailəli olduğu təqdirdə, hər iki həyat yoldaşlarının imza atmaqlıq tələb edilir)
    - Dəvət edən/edənlərin şəxsin/şəxslərin passport və ya İsvəçrədə yaşayış üçün icazə sənədinin/sənədlərinin surəti (Dəvət edən şəxslər ailəli olduğu təqdirdə, hər iki həyat yoldaşlarının passport və ya İsvəçrədə yaşayış üçün icazə sənədinin/sənədlərinin surətləri tələb edilir)
- Dəvətnamə faks və ya e-meyl vasitəsilə öncədən Səfirliyə göndərilməlidir.*
- Viza işləmələri üçün rüsum (Visa rüsumu bölməsinə bax). Rüsum yalnız AZN-lə ödənilir.

Sənədlərə ilkin baxış keçirdikdən sonra, Səfirlik lazım gəldikdə əlavə sənədlərin tələb edilməsi hüququnu özündə saxlayır. Ərizə forması və əlavə sənədlər ərizəçi tərəfindən Səfirliyə **şəxsən Bazar ertəsi-dən Cümə axşamına qədər, saat 09.00-dan 12.00-a qədər növbə almaqla təqdim edilməlidir. 12 yaşa qədər uşaqlar ayrıca növbə almaya bilərlər. 10 və daha artıq nəfərlik qrup səfirliklə əlaqə saxlamalıdır. Nəzərə alın ki, viza üçün ərizə ancaq bütün lazımı sənədlər tam şəkildə təqdim edildikdə qəbul olunur. Sənədlərə baxılma müddəti ərizənin tam şəkildə qəbul olduğu gündən etibarən 10 iş günüdür. Sənədlər planlaşdırılan səfər tarixindən ən azı 15 gün öncə təqdim edilməlidir.**

Növbə [www.swiss-visa.ch](http://www.swiss-visa.ch) saytı vasitəsi ilə təyin edilir. Həmin sayt vasitəsi ilə ərizə formasının qeydiyyatı da mümkündür. Səfirlik heç bir **kənar** qurum və ya xidmət göstərən təşkilatlarla əməkdaşlıq etmir.